

Azərbaycan pedaqoji elminin görkəmli xadimi

Əjdər Ağayev XX əsrin 70-ci illərindən pedaqoji elmi-tədqiqat işlərinə qoşulmuşdur. Bu zaman artıq Azərbaycanda tənənmiş alim pedaqoqlar dəstəsi yetişmişdi.

Əjdər Ağayev Azərbaycanda pedaqoq alımları arasında ilk dəfə sosial-pedaqoji problemlə mövzuya müraciət edərək, "Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formallaşması problemi" adlı fundamental tədqiqatını müzakirəyə təqdim etdi. Fəlsəfi, sosioloji, psixoloji, filoloji spektri özündə birləşdirən bu dissertasiya işi mütəxəssislər tərəfində yüksək dəyərləndirildi. Müdafiəyə təqdim edilmiş bu iş Ali Attestasiya Komissiyasında mükəmməl pedaqoji əsər kimi qiymətləndirildi, üstəlik müəllifin çoxsaylı kitabları, məqalələri, tədris vəsaitləri, metodik işləmələri, 18 nəfər gəncin onun elmi rəhbərliyi ile elmi dərəcə alması da nəzəre alınaraq Əjdər Ağayevə AAK Rəyasət Heyətinin iclasında bütün üzvlərin müsbət reyi ilə elmlər doktoru dərəcəsi və professor elmi adı verildi. Televiziyada akademik Azad Mirzəcanzadə ilə müsahibədə AAK-in sədrinə "daha kimlər belə bir şərif qismət olar?" suallını verəndə, o, "hər hansı pedaqoji əsər Əjdər Ağayev plankasını keçsin demirəm, ona uyğun olarsa, mən o əsərin belə qıymətləndirilməsini təklif edə bilərəm; — dedi. Beleliklə, pedaqoji elmdə "Əjdər Ağayev plankası" anlayışı meydana gəldi.

Alimin əsas fəaliyyət sahəsini elmi-tədqiqatlıq təşkil edir. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda AR Təhsil İnstitutu) çalışdığı illərdə o, ilk növbədə Azərbaycanda təhsilin və pedaqoji fikrin inkişafı tarixini, görkəmli şəxsiyyətlərin pedaqoji görüşlərini, ideyalarını araşdırılmış, pedaqogika tarixinin məzmununun zənginləşməsinə xidmət göstərmişdir.

Əjdər Ağayevin pedaqogika tarixinə dair əsərləri sırasında onun İranlı həmkarı Qulam Hüseyin Ədaləti ilə birlikdə yazdığı "Məmmədhüseyn Şəhriyarın pedaqoji görüşləri" əsərində müteffekkər şairin əsərlərinin orijinalına müraciət edən müəlliflər onun fars və Azərbaycan dillərində yazdığı əsərlərdə müasir pedaqoji ideyaların olduğunu, sülhün, əmin-amanlıq arzularının, xalq həyatı və təbiətin təbii gözəlliklərinin, ailə nüfuzu və müəllim şəxsiyyətinin tərənnümü ilə milli özünüdürək keyfiyyətlərini ortaya qoymuşunu faktlarla göstərmişlər. Əjdər Ağayevin orta əsr müteffekkirlərinin üzü bəri XX əsrin görkəmli şəxslərinə qədər ayrı-ayrı şəxsiyyətlərin pedaqoji görüşlərini aşkarlaşdırıb. Eyni zamanda Azərbaycanda təbiyyə işinin elmi-pedaqoji əsaslarını müəyyenləşdirdi.

Əjdər Ağayevin əsərləri sırasında müasirliyi və ideoloji məfkurə istiqaməti ilə diqqəti daha çox cəlb edən əsəri "Nesillər örnək İnsan" kitabıdır. Kitabda ulu öndər Heydər Əliyev irsində təhsil, elm, milli kadr hazırlığı, milli təbiyyə konsepsiyası, məktəblilərin mənəvi təbiyyəsi, vətəndaş kamiliyi məsələləri ləkənə, lakin çox məzmunlu təhlil olunur.

Əjdər Ağayevin elmi uğurlarından biri də onun əsas tərtibcisi və müəlliflərindən olduğu fundamental "Azərbaycan SSR-də pedaqoji fikir antologiyası"nın 1989-cu ildə Moskvada rus dilində nəşr olunmasıdır. Zərdüştdən ("Avesta"dən) Ə.H.Bəhmənyar, X.Şirvani, N.Gencəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai, A.Bakıxanov, M.Ş.Vazeh və digər görkəmli simaların kommentarlı təqdimati ilə "Antologiya" o vaxtılıq respublikalarında və Avropana, Azərbaycanda təhsil və pedaqoji fikrin tarixən zənginliyini yayırdı. Ə.Ağayev, həmçinin klassik dünya pedaqoqlarının müterəqqi ideyalarının Azərbaycanda yayılması və Azərbaycan pedaqoji fikrinin dünya elmi dairəsinə çatdırılması sahəsində də müəyyən xidmətlər göstərmişdir.

Alimin elmi yaradıcılığında şəxsiyyət probleminə dair tarixi-nəzəri aspektde yazdığı əsərləri xüsusi yer tutur. 1974-cü ildən bu problemi tədqiqinə başlayan Ə.Ağayev "Azərbaycan maarifpərvərleri şəxsiyyət və onun formallaşması haqqında", "Azərbaycan maarifpərvərleri şəxsiyyəti haqqında" kitabları və məqalələri ilə problemin şərhini

verməyə başlamışdır. Bu araşdırmacların nəticələri alimin 1996-ci ilde ərsəye gətirdiyi "Azərbaycan ictimai pedaqoji fikrində şəxsiyyətin formallaşması problemi" fundamental əsərində ümumiləşdirilmişdir. Bu əsərində o, insanın şəxsiyyətin formalaşmasının amillərini (irsiyət, mühit, təbiyyə, özünü tekmilləşdirme) meydana çıxardı, kamil insan konsepsiyasının bu baxımdan mahiyyətini aşkarladı. Eyni zamanda Azərbaycanda təbiyyə işinin elmi-pedaqoji əsaslarını müəyyenləşdirdi.

Alimin maraqlı doğuran tədqiqatlarından biri "Güneyqafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən" adlanır. Yetirməsi, pedaqogika üzrə felsefə doktoru Vahid Rzayevlə birlikdə hazırladığı bu əsər zəngin archiv materialları əsasında yazılmışdır. Əsərdə Azərbaycan və gürcü xalqlarının pedaqoji sahədə tarixi əməkdaşlığı şərh olunur, daşnak erməni nümayəndələrinin qeyri-əlmi iddialarının bu əlaqələrdə şəxsi marağa söykəndiyi faktlarla göstərilir.

Prof. Ə.Ağayevin tədqiqatlarının bir qismi təhsil tarixinin öyrənilməsinə həsr olunmuşdur. Bu baxımdan onun "150 yaşlı Şuşa məktəbi", "Ötən əsrər doqquzulşlardan biri" Ə.H.Bəhmənyar, X.Şirvani, N.Gencəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai, A.Bakıxanov, M.Ş.Vazeh və digər görkəmli simaların kommentarlı təqdimati ilə "Antologiya" o vaxtılıq respublikalarında və Avropana, Azərbaycanda təhsil və pedaqoji fikrin tarixən zənginliyini yayırdı. Ə.Ağayev, həmçinin klassik dünya pedaqoqlarının müterəqqi ideyalarının Azərbaycanda yayılması və Azərbaycan pedaqoji fikrinin dünya elmi dairəsinə çatdırılması sahəsində də müəyyən xidmətlər göstərmişdir.

Ə.Ağayevin tədqiqatlarının digər qismi təhsil və təlim məsələlərinin nəzəri və praktik yönündə təhlilinə həsr olunmuşdur. Onun "Müsəbir məktəbdə təlimin səmərəliliyini təmin edən şərtlər", "Müsəbir təlim prosesi: nəzəriyyə və təcrübə məsələləri", "Qloballaşma və təhsil" məqalələri və "Təlim prosesi: ənənə və müasirlik" kitabı ənənəvi təlim-tədris təcrübəsi ilə yanaşı Azərbaycanda təhsilin modernləşdirilməsi sahəsində ideyaları və alınmış nəticələri təqdim edir.

Ə.Ağayev təhsil problemlərindən bəhs edərkən onun ideoloji

mahiyyətinə də toxunur. Alimin fikrince, təhsil milli ideoloziya forma-laşdırın əsas vasitələrindən. O, bildirir ki, milli ideoloziya xalqın ideya-mənəvi baxışlarını, psixoloji xüsusiyyətlərini, mübarizə və yaşamaq amalını, can atlığı ideali təcəssüm etdirən sərvətidir. Milli ideoloziya xalqın adət-ənənəsindən, mübarizə tarixindən, ictimai fikir və mədəniyyət dəyərlərindən vüsət təpir, öncül ideoloqlar tərəfindən for-malaşdırılır, dövlət ideolojiyası səviyyesində tətbiq edildikdə ümum-xalq amalının həyata keçirilməsi va-sitesine çevirilir.

Ə.Ağayevin pedaqoji ideyaları

sırasında şagirdlərə hüquqi biliklərin davamlı olaraq verilmesi sahəsində tədqiqatları da diqqəti celb edir. Onun "Məktəblilərin vətəndaşlıq borcu təbiyesi", "Vətəndaş olmağa borclusən" kitablarında, "Uşaq qanunpozmaları və mikromühit", "Məktəblilərin hüquq təcrübəsi təbiyesindən" və digər məqalələrində bu aspekt öz geniş əksini tapır.

Əjdər Ağayevin tədqiqatlarının xeyli qismi təbiyyə məsələlərinə, xüsusişən şagirdlərin əxlaqi-mənəvi təbiyyəsi işinə həsr olunmuşdur. Bu qəbildən "Məktəblilərin vətəne sədaqət təbiyesi", "Həyatın astanasında" kitabları, Bakı qəza məktəbi və Sal-yan normal məktəbi haqqında yazılmış məqalələri səciyyəvidir. Şuşa və Qutqaşın ibtidai məktəblərinin yaranması, inkişafı və təhsilin yayılmasında rolundan bəhs edən müəllif bu təhsil ocaqlarının insanların həyatında oynadığı müterəqqi rolü geniş şəkildə oxuculara çatdırır.

Ə.Ağayevin tədqiqatlarının digər qismi təhsil və təlim məsələlərinin nəzəri və praktik yönündə təhlilinə həsr olunmuşdur. Onun "Müsəbir məktəbdə təlimin səmərəliliyini təmin edən şərtlər", "Müsəbir təlim prosesi: nəzəriyyə və təcrübə məsələləri", "Qloballaşma və təhsil" məqalələri və "Təlim prosesi: ənənə və müasirlik" kitabı ənənəvi təlim-tədris təcrübəsi ilə yanaşı Azərbaycanda təhsilin modernləşdirilməsi sahəsində ideyaları və alınmış nəticələri təqdim edir.

Elmi fəaliyyətinin böyük bir hissəsinin sovetlər birliliyi dövrüne aid olan Ə.Ağayevin pedaqogika elminin mühüm problemlərinə həsr olunmuş elmi, elmi-metodik və publisistik məqalələrinin bir çoxu

Moskvada nəşr olunan "Семья и школа", "Народное образование" və digər jurnallarda dərc olunmuşdur. Onun məqalələri Belarus, Ukrayna, Başqırd, İngilis və Türk dillərində də işq üzü görmüşdür. Hazırda Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü olan alim Akademiyanın tədbirlərində fəal iştirak edir. Yeri gəlmışkən, PSEA-nın vitse-prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Svetlana Bondıryevanın Əjdər Ağayev təbrik məktəbündə bir fikrə diqqət yetirək. Akademik yazır: "Sizin pedaqogika sahəsində coxsayılı elmi, elmi-publisistik əsərləriniz yalnız Azərbaycanda deyil, onun həddindən uzaqlarda da tanınır, təqdir olunur".

Ə.Ağayevin pedaqoji ideyaları

sırasında şagirdlərə hüquqi biliklərin davamlı olaraq verilmesi sahəsində tədqiqatları da diqqəti celb edir. Onun "Məktəblilərin vətəndaşlıq borcu təbiyesi", "Vətəndaş olmağa borclusən" kitablarında, "Uşaq qanunpozmaları və mikromühit", "Məktəblilərin hüquq təcrübəsi təbiyesindən" və digər məqalələrində bu aspekt öz geniş əksini tapır.

Ə.Ağayevin tədqiqatlarının xeyli qismi təbiyyə məsələlərinə, xüsusişən şagirdlərin əxlaqi-mənəvi təbiyyəsi işinə həsr olunmuşdur. Bu qəbildən "Məktəblilərin vətəne sədaqət təbiyesi", "Həyatın astanasında" kitabları, "Məktəblilərin iqti-sadi təbiyəsinə dair", "İbtidai sinif şagirdlərinin hərbi və tənərəvərlik təbiyəsi", "Ümumtəhsil məktəblərinə fiziki təbiyə və idmanın inkişafı", "Məktəbli gənclərin mənəvi təbiyəsi", "Təbiyəye kompleks ya-naşma təbiyə işi təşkilinin metodoloji prinsipi kimi" və digər onlarca məqaləsini qeyd etmək olar.

Ə.Ağayevin təlim-təbiyə işinin təkmilləşdirilməsi, təhsilin müasirleşdirilməsi ilə əlaqədar çalışmalar, proqram və dərsliklərin meydana gəlməsi ilə nəticələnmişdir. O, hemkarları ilə birlikdə "Pedaqogika" (1993, 2003, 2006, 2007) dərsliklərinin hazırlanması və nəşrində fəalıq göstərmişdir.

Alimin ictimai fəaliyyəti də faydalı olmuşdur. O, 1974-1990-ci illərdə gənclərin siyasi təhsili üzrə Respublika Metodiki Şurasının sədri, Təhsil haqqında Qanun lahiyəsinin və Təhsil İslahatı üzrə Dövlət Proqramını hazırlayan işçisi qrupunun, dərslikləri qiyamətləndirmə komissiyasının və digər komissiyaların üzvü olmuş, Təhsil Nazirliyi elmi-metodiki şurasının pedaqogika və psixologiya bölməsinə, dissertasiya şurasına sədrlik etmişdir. O, 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında yaradılmış Təhsil Şurasının sədridir. Təhsil Şurasının xətti ilə ölkədə və xaricdə Azərbaycan həqiqətlərini təbliğ edən, Azərbaycanda təhsilin tendensiyalarını səciyyələndirən, Ermənistən dövlə-

limlərin innovasiyalardan istifadə etməklə əldə etdiyi nəticələrin geniñ təbliği həyata keçirir. Yeri gəlmışkən qeyd etmək istədim ki, Ə.Ağayev pedaqoji televiziya jurnalistikasının əsasını qoyanlardandır. O, 1971-ci ildən başlayaraq dövlət televiziyasında ardıcıl olaraq 30 ilən artıq müddətdə təlim-təbiyə məsələlərinə, təbliği metodikasına aid verilişlərin müəllifi və aparıcı olmuşdur. Onun hazırladığı "Vətəndaşlıq borcu", "Həyat bizi səsləyir", "Ədəb-ərkan dünyamız", "Təbliğiçin televiziya məktəbi", "Təhsil: düşüncələr, müləhizələr" kimi verilişlər gənclərin şəxsiyyət kimi formallaşmasında əhəmiyyətli rol oynamışdır.

Görkəmli alim elmi-pedaqoji kadrların hazırlanmasında da böyük zəhmət sərf etmişdir. Onun elmi rəhbərliyi ilə 50 nəfərdən artıq tədqiqatçı felsefə doktoru və elmlər doktoru elmi dərəcəsi almağa nail olmuşdur. Ə.Ağayev elm məktəbinin yetirmələri respublikamızdakı təhsil ocaqlarında və xaricdə uğurla fəaliyyət göstərir. Həmin gənclərdən biri də bu setirlerin müəllifidir.

Düşünürəm ki, alimin elmi uğurlarının, tədqiqatlarının geniş yayılmasının əsas səbəblərindən biri onun praktik müəllimlik fəaliyyəti ilə bağlıdır. O, bir müddət orta ümumtəhsil məktəblərində işləmiş, uzun illərdir ki, ali məktəblərdə çalışmaqdır.

Alimin ictimai fəaliyyəti də faydalı olmuşdur. O, 1974-1990-ci illərdə gənclərin siyasi təhsili üzrə Respublika Metodiki Şurasının sədri, Təhsil haqqında Qanun lahiyəsinin və Təhsil İslahatı üzrə Dövlət Proqramını hazırlayan işçisi qrupunun, dərslikləri qiyamətləndirmə komissiyasının və digər komissiyaların üzvü olmuş, Təhsil Nazirliyi elmi-metodiki şurasının pedaqogika və psixologiya bölməsinə, dissertasiya şurasına sədrlik etmişdir. O, 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında yaradılmış Təhsil Şurasının sədridir. Təhsil Şurasının xətti ilə ölkədə və xaricdə Azərbaycan həqiqətlərini təbliğ edən, Azərbaycanda təhsilin tendensiyalarını səciyyələndirən, Ermənistən dövlə-



tinin mənfur düşməncilik siyasetini və Qarabağ probleminin əsl mahiyyətini bəyan edən beynəlxalq konfranslar keçirmiş, Azərbaycan dövlətinin multikultural siyasetinin yarılmasına çalışmışdır.

Professor Əjdər Ağayev Respublika Ağsaqqallar Şurasının idarə heyətinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, ali məktəbdə ictimai nəzərət və məslekhət şurasının, bir sıra qəzet, jurnal redaksiya heyətinə üzvüdür. O, tehsildəki xidmətləri, gələcək işlərini, azadlıq və məslekhət şurasının, bir sıra qəzet, jurnal redaksiya heyətinə üzvüdür. 2006-ci ildən isə Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb.

Ə.Ağayev "Seçilmiş əsərləri"nin yeddi cildinin nüshasını tamamlamışdır. Azərbaycanın elm xadimleri seyyasından Bibliografiyası nəşr olunmuşdur. Azərbaycanımızın dünyada təqdir olunan sürətli inkişafından ruhlanan alim yeni-yeni əsərlər üzərində çalışır, tələ